

 ENERGY SOLUTIONS	Sınaq Laboratoriyasının İdarəetmə Sistemi (SLİS) AZS ISO IEC 17025-2020 ŞİKAYƏT FORMASI	ES-SL/F-7.9-5
		Tarix: 12.12.2024
		Nəşr: 01
		Yoxlama: 00
		Səh.: 1/1

Şikayətin verildiyi inzibati orqanın adı və ünvanı	
Şikayəti verən şəxsin soyadı, adı, atasının adı	
Barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik)	
Şikayəti verən şəxsin tələbi və tələbin əsasları	
Şikayətin tərtib edildiyi tarix	
Şikayəti verən şəxsin imzası	
Şikayətin təsviri:	

Şikayətə aşağıdakılar əlavə olunur:

- şikayət edən şəxsin nümayəndəsi haqqında məlumat və səlahiyyətini təsdiq edən sənəd;
- şikayət edən şəxsin tələb və etirazını əsaslandırıdığı dəlillər (istinad edilən materialların surəti).

Qanunvericiliyin tələblərinə əsasən şikayətin yazılı olaraq qəbul edilməsindən etibarən ən gec 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən gec 30 iş günü müddətində baxılır.